

Təbiət elmləri

UOT 556.51, 911.52

G.C.Abduraxmanova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
abduraxmanovagunel@gmail.com

BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACININ LANDŞAFT-HİDROLOJİ RAYON ÇAYLARININ AXIM XARAKTERİSTİKALARI

Açar sözlər: Böyük Qafqazın şimal-şərq yamacı, landşaft-hidroloji rayonlaşdırma, çay, çay axımı, axım göstəriciləri, çay dərəcələri

Aparılan tədqiqat nəticəsində Böyük Qafqazın şimal-şərq yamacında landşaft-hidroloji rayonlaşdırma sxemi işlənib hazırlanmışdır. Landşaft-hidroloji rayonlaşdırma sxemi hazırlanarkən, hövzə prinsipi əsas götürülməklə, zonallıq qanunundan istifadə olunmuşdur.

Nəticədə ərazidə 5 landşaft-hidroloji rayon və 4 yarımrəyən müəyyən olunmuşdur. Hər bir landşaft-hidroloji rayon daxilində çayların axım xarakteristikləri hesablanmışdır.

Г.Дж.Абдурахманова

ХАРАКТЕРИСТИКИ СТОКА РЕК ЛАНДШАФТНО-ГИДРОЛОГИЧЕСКОГО РЕГИОНА СЕВЕРО-ВОСТОЧНОГО СКЛОНА БОЛЬШОГО КАВКАЗА

Ключевые слова: Северо-восточный склон Большого Кавказа, ландшафтно-гидрологическое районирование, показатели рек, стока рек, уровней рек.

В результате проведенных исследований разработана схема ландшафтно-гидрологического районирования северо-восточного склона Большого Кавказа. При разработке ландшафтно-гидрологической схемы районирования за основу был взят бассейновый принцип, но не смотря на это при районировании использовался принцип зональности.

В результате проведенных исследований на территории были определены 5 ландшафтно-гидрологических района, а также 4 подрайона. В пределах каждого ландшафтно-гидрологического района были разработаны характеристики стока рек.

G.J.Abdurakhmanova

FLOW CHARACTERISTICS OF LANDSCAPE AND HYDROLOGICAL REGION RIVERS OF NORTHEASTERN SLOPE OF THE GREATER CAUCASUS

Keywords: Northeastern slope of the Greater Caucasus, landscape and hydrological zoning, river, river flow, flow indicators, river levels

As a result of the research, the landscape and hydrological zoning scheme of the northeastern slope of the Greater Caucasus has been developed. However the basin principle is based while developing the landscape and hydrological zoning scheme, zoning principle has been used during zoning.

As a result of researches, 5 landscape and hydrological regions and 4 sub-regions have been identified in the area. The flow characteristics of rivers within each landscape and hydrological region has been developed.

Giriş

Rayonlaşma müasir coğrafiyanın ən vacib məsələlərindən biridir. Hər hansı bir ərazinin rayonlaşdırmasını aparmaq üçün böyük həcmidə informasiyaya sahib olmaq lazımdır. Müəyyən bir ərazidə müxtəlif sayda rayonlar ayrıla bilər. Çünkü rayonlaşdırma dair müxtəlif yanaşma prinsipləri vardır. Bunlar tipoloji, genetik və funksional olmaqla üç yerə ayrılır. Rayonlaşdırma zamanı əsasən iki yanaşmadan – zonallıq və hövzə prinsipindən istifadə olunur. Tədqiqatlar göstərir ki, [3; 5] dağlıq ərazilərdə axımın paylanmasında şaquli qurşaqlıq mövcud olduğu üçün zonallıq prinsipi önemlidir. Buna görə də dağlıq ərazilərdə landşaft-hidroloji rayonlaşma apararkən yüksək dağlıq, orta və alçaq dağlıq zonalar və onların daxilində axım xarakteristikası öyrənilməlidir.

Hidroloji hesablamalar baxımından zonal yanaşmanın bir neçə çatışmayan cəhəti var ki, bunlardan əsas olanı zonal sərhədlərin sutoplayıcı sahəni bir neçə yerə bölməsidir. Bunun nəticəsində hövzənin hidroloji sistem kimi bütövlüyü pozulur.

Azərbaycanın ilk kompleks hidroloji rayonlaşması S.H.Rüstəmov [6], çay hövzələrinin su balansı elementlərinə görə R.M.Qaşqay [7], çayların daşqınlıq dərəcəsinə görə M.Ə.Məmmədov [9], minimal axımın əmələgəlmə şəraitini və minimal su sərfərinin tərəddüdünün sinxronluğuna görə F.Ə.İmanov [4], çay sularının hidrokimyəvi xüsusiyyətlərinə görə rayonlaşması M.A.Abduyev [5] tərəfindən aparılmışdır. Azərbaycanın ilk hidroloji rayonlaşdırılması 1933-1935-ci illərdə yerinə yetirilmişdir. Lakin, keçən əsrin 30-cu illərində çayların hidroloji xüsusiyyətləri zəif öyrənildiyi üçün mövcud hidroloji rayonlaşma sxeminin inkişaf etdirilməsinə ehtiyac var idi. Bu

səbəbdən S.H.Rüstəmov ölkənin ilk kompleks hidroloji rayonlaşma sxemini təklif etmişdir. O, rayonlaşmanın apararkən çayların rejimi və axım göstəriciləri ilə bərabər, hövzələrin relyef və hidroloji şəraiti kimi göstəriciləri də nəzərə almışdır.

Material və metodlar

Azərbaycanın bütövlükdə landşaft-hidroloji rayonlaşması hələ ki, aparılmamışdır. Azərbaycanın dağ çaylarının gətirmələr rejiminin landşaft-hidroloji tədqiqinə M.Ə.Məmmədov, M.A.Abduyev [5; 8] cəhd etmişlər. Kiçik Qafqaz təbii vilayətinin landşaft-hidroloji rayonlaşma sxemi İ.S.Əliyeva [2] tərəfindən təklif edilmişdir. Tədqiqatçı vilayət daxilində 6 rayon ayırmışdır.


Apardığımız tədqiqat nəticəsində Böyük Qafqazın şimal-şərq yamacının landşaft-hidroloji rayonlaşma sxemi hazırlanarkən, hövzə prinsipi əsas götürülməklə, zonallıq qanunundan istifadə olunmuşdur. Rayonlaşma meyari kimi landşaft tipləri, çayların rejim xüsusiyyətləri, orta çoxillik axım, çayların qida mənbələri, səthi axımın yeraltı axıma nisbəti ilə təyin olunan təbii tənzimlənmə əmsali, çay şəbəkəsinin sıxlığı qəbul edilmişdir (şəkil 1). Cədvəl 1-də verilmiş məlumatlara və qəbul edilmiş meyarlara görə ilk dəfə olaraq Böyük Qafqazın şimal-şərq yamacının landşaft-hidroloji rayonlaşma sxemi tərtib edilmişdir.

Nəticələr və onların müzakirəsi

Qeyd edilən meyarlar əsas götürülməklə Böyük Qafqazın şimal-şərq yamacında 5 landşaft-hidroloji rayon və 4 yarırrayon ayrılmışdır. Rayonların sərhədlərinin müəyyənləşməsi zamanı, "Azərbaycanın Landşaft tipləri" xəritəsi (1979), "Azərbaycanın fiziki-coğrafi rayonlaşma" xəritəsi (2014), "Böyük Qafqazın şimal-şərq yamacının yüksəklik modeli" xəritəsindən istifadə olunmuşdur. Ayrılmış landşaft-hidroloji rayon və yarırrayonların səciyyəsi aşağıdakı kimidir:

1. Şahdağ-Qızılıqaya landşaft-hidroloji rayonu. Rayon yüksək dağlığın nival, qismən nival-qlaysial, alp və subalp çəmənlikləri landşaft qurşağında yerləşir. Ərazidə intensiv parçalanmış yüksək dağların nival, qismən nival-buzlaq, subnival, alp və subalp çəmənlikləri və çəmən-çöl landşaft tipi hakimdir.

Nival-subnival landşaft kompleksi Şahdağ, Qızılıqaya və Tufan sahələrində kiçik areallarda yayılmışdır. Bu landşaft daxilində buzlaq və qar örtüyünün yaratdığı relyef formaları üstünlük təşkil edir. Ərazidə intensiv fiziki aşınma prosesi getdiyi üçün burada çıarpaq qayalıqlar və iri həcmli aşınma materialları geniş sahə tutur. Burada eyni zamanda deqredasiyaya məruz qalmış kiçik buzlaqlar da mövcuddur – Şahdağ, Bazardüzü, Tufan və s. B.Ə.Budaqovun (B.Budaqov, 1965) hesablamalarına əsasən bu buzlaqların ümumi sahəsi 6 km^2 -ə bərabər olsa da hazırda yarıya qədər azalmışdır.



Sərti işarə

- Hövzə məntəqəsi
- ~~~~~ Çaylar
- Sərhəd

Landşaft hidrolojî rayon

- I. Şahdağ-Qızılqaya r.. Yüksek dağların nival, qismən nival-buzlaq və səbnival və alp, subalp çəmənliliklər və çəmən-çöl landşaftları
- II. Quba-Qonaqkənd r.. Alçaq və orta dağlığın enli yarpaqlı meşə landşaftları
- III. Altıağac r.. Kəskin və orta dərəcədə parçalanmış dağ ətəyinin yarımsəhərə landşaftları
- IV. Qusar maili düzənliyi r.. İntensiv parçalanmış dağ ətəyinin arid meşə-kolluq landşaftları
- V. Samur-Dəvəçi r.. Dağarası düzənliklərin çəmən-meşə və yarımsəhərə landşaftları

Yarım rayonlar

- Alçaq dağlıq y.r.. Orta dərəcədə parçalanmış alçaq dağlığın enliyarpaqlı meşə landşaftları
- Orta-dağlıq y.r.. Kəskin parçalanmış orta dağlığın enli yarpaqlı meşə və meşədən sonrakı meşə-kolluq landşaftları
- Xacmaz-Siyəzən y.r.. Orta və zəif parçalanmış dağarası düzənliklərin və ovalıqların yarımsəhərə landşaftları
- Xudat-Yalama y.r.. Orta dərəcədə parçalanmış dağarası düzənliklərin və ovalıqların çəmən-meşə landşaftları

Şəkil 1. Böyük Qafqazın şimal-şərq yamacının landsaft-hidroloji rayonlaşdırma xəritə-sxemi

Cədvəl 1. Landşaft-hidroloji rayon çaylarının axım xarakteristikaları

№	Landşaft-hidroloji rayon və yarımrəyon-lar	Müşahidə mənteqələrinin sayı	Orta çox illik su sərfi, m ³ /san	Çay axımı, W, mln m ³	Çayların qida mənbələri, %			Tabii tənzimlənmə əmsalı(səthi axım/yeraltı axım) %	Çay şabəkəsinin sıxlığı	Sahə, m ²	Landşaft-hidroloji rayonların yerləşdiyi landşaft tipləri
					Qar	Yağış	Yeraltı				
I	Şahdağ-Qızılqaya r.	5	1.79	56.39	28	29	42	1.36	166.46	1288.4	Yüksək dağların nival, qismən nival-buzlaq və subnival və alp, subalp çəmənlikləri və çəmən-çöl landşaftları
II	Quba-Qonaqkənd r.	11	3.33	104.87	32	28	40	1.52	250.32	3008.1	Alçaq və orta dağlığın enli yarpaqlı meşə landşaftları
	Orta dağlıq y.r	7	3.34	105.11	32	28	40	1.48	260.06	1644.3	Kəskin parçalanmış orta dağlığın enli yarpaqlı meşə və meşədən sonrakı meşə-kolluq landşaftları
	Alçaq dağlıq y.r	3	3.05	96.15	33	28	39	1.56	238.58	1363.8	Orta dərəcədə parçalanmış alçaq dağlığın enliyarpaqlı meşə landşaftları

III	Altıağac r.	1	0.07	14.18	10	75	15	5.67	286.24	100.2	Kəskin və orta dərəcədə parçalanmış dağ ətəyinin yarımsəhra landşaftları
IV	Qusar maili düzənlüyü r.	4	1.19	37.41	5	75	20	4	178.59	1473.8	İntensiv parçalanmış dağ ətəyinin arid meşə-kolluq landşaftları
V	Samur-Dəvəçi r.	-	-	-	-	-	-		142.10	1092.8	Dağarası düzənliliklərin çəmən-meşə və yarımsəhra landşaftları
	Xudat-Yalama y.r	-	-	-	-	-	-		83.18	445.7	Orta dərəcədə parçalanmış dağarası düzənliliklərin və ovalıqların çəmən-meşə landşaftları
	Xaçmaz-Siyəzən y.r	-	-	-	-	-	-		182.69	647.1	Orta və zəif parçalanmış dağarası düzənliliklərin və ovalıqların yarımsəhra landşaftları

Bazardüzü, Şahdağ, Qızılqaya, Tufan, Babadağı əhatə edən landşaft-hidroloji rayon daxilində landşaft kompleksinin formalması və inkişafında relyefin mütləq yüksəkliyi və ekstremal iqlim şəraiti mühüm rol oynayır. Ərazidə dağ-tundra iqlimi və qışı quraq keçən soyuq iqlim tipi hakimdir. İllik yağışının miqdarı 800-1200 mm-dir. Nival-subnival landşaft kompleksi daxilində havanın orta illik temperaturu 0° -dən aşağı olur. İqlim şəraitinin formallaşmasında davamiyyətli qar örtüyünün və buzlaqların mühüm rolü var. Qar və buz örtüyü eyni zamanda, çaylarda axımın artmasına da təsir edir. Buna görə də çaylarda formalasan axımın mühüm hissəsi yüksəkdağlıqda mövcud olan qar və buz örtüyü hesabına yaranır. Qar örtüklü günlərin orta sayı 160 və daha çoxdur. Havanın orta illik temperaturu alp çəmənlərində 0° - $+2^{\circ}$, subalp çəmənliyində isə $+2^{\circ}$ - 6° arasında dəyişir. Rayonun əsas çayları Qusarçay,

Qudyalçay, Qaraçay və Derkçaydır. Rayon daxilində 5 müşahidə məntəqəsinin - Qudyalçay-Xınalıq, Xınalıqçay-Xınalıq, Ağçay-Cek, Derkçay-Derk, Qaraçay-Rük məlumatlarından istifadə olunmuşdur. Şahdağ-Qızılıqaya landşaft-hidroloji rayonu çaylarının özünəməxsus rejimi var.

Mənbəyini bu rayon daxilindən götürən çayların əsas su rejimi fazası yaz gursuluğudur. Çayların qidasında yeraltı suların payı 42%-ə çatır. Rayon daxilində çay şəbəkəsinin sıxlığı $166,46 \text{ km/km}^2$ -dir.

2. Quba-Qonaqkənd landşaft-hidroloji rayonu. Bu rayon 2 yarımravona ayrılır:

1. Orta dağlıq yarımravonu
2. Alçaq dağlıq yarımravonu.

Orta dağlıq yarımravonunda orta dağlığın və qismən alçaq dağlığın enliyarpaqlı meşələri və meşədən sonrakı çəmən-kolluqları landşaftları yayılmışdır. Yarımravon daxilində qonur meşə, tipik qəhvəyi və yuyulmuş torpaqlar üzərində enliyarpaqlı meşələr üstünlük təşkil edir. Hipsometrik hündürlük 1000-2500 m arasında dəyişir. Ərazidə qışı quraq keçən soyuq iqlim və qismən yağıntıları bərabər paylanan müləyim isti iqlim tipi hakimdir. İllik yağıntının miqdarı 600-800 mm-ə bərabərdir. Qar örtülü günlərin orta sayı 120-160 arasındadır.

Rayonda 7 hidroloji məntəqə - Qudyalçay-Qırız, Qusarçay-Kuzun, Vəlvələçay-Nohurdüzü, Xarmidorçay-Xaltan, Qusarçay – Anıx, Qusarçay-Qusar, Quruçay-Susay fəaliyyət göstərmişdir. Burada çay şəbəkəsinin sıxlığı 260.06 km/km^2 -dir.

Alçaq dağlıq yarımravonunda isə alçaq dağlığın enliyarpaqlı meşə landşaftı yayılmışdır. Mövcud landşaft daxilində seyrək kolluqlu meşələr, meşə-çəmənlər və kolluqlar üstünlük təşkil edir. Hipsometrik hündürlük 500-1000 m arasında dəyişir. Ərazidə yağıntıları bərabər paylanan müləyim isti və yayı quraq keçən müləyim isti iqlim tipi hakimdir. İllik yağıntının miqdarı 500-600 mm-ə bərabərdir. Qar örtülü günlərin orta sayı 80-120 arasındadır. Alçaq dağlıq rayonunda yayılmış torpaq tipləri tipik qonur, çimli-karbonatlı, qismən bozqırılmış qonur, yuyulmuş və tipik qəhvəyi dağ-meşə torpaqlarıdır.

Rayonda 4 hidroloji məntəqə - Çağacıqçay-Rustov, Qudyalçay-Küpçal, Vəlvələçay-Təngəaltı, Şabrançay-Zeyvə məntəqələrinin məlumatlarından istifadə olunmuşdur. Çay şəbəkəsinin sıxlığı 238.58 km/km^2 -dir. Çayların su sərfi orta dağlıq yarımravonu ilə müqayisədə azdır.

3. Altıağac landşaft-hidroloji rayonu Böyük Qafqazın şimal-şərq yamacı daxilində kiçik ərazini əhatə edir. Bu rayonda kəskin və orta dərəcədə parçalanmış alçaq və ön dağlığın yarımsəhra landşaftı yayılmışdır. Landşaft daxilində açıq-şabalıdı və boz-qonur torpaqlar üzərində yayı quraq keçən müləyim-isti yarımsəhra iqlimində yarımsəhra bitkiləri hakimdir. Landşaft

kompleksindən payız və qış otlaqları kimi geniş istifadə olunur. Payız və yay aylarında daha çox yağıntı düşdürü üçün bu əraziyə aid otlaqlar daha çox məhsuldardır.

Hipsometrik hündürlük 500-1000 m arasında dəyişir. Ərazidə qışı quraq keçən müləyim isti iqlim tipi hakimdir. İllik yağıntıının miqdarı 300-400 mm-ə bərabərdir. Bu ərazi yüksək termik şəraitlə xarakterizə olunub, havanın orta illik temperaturu $10-14^{\circ}$ arasında dəyişir. Qar örtülü günlərin orta sayı 20-40 gün arasındadır. Ərazinin torpaq örtüyü tipik qəhvəyi dağ-meşə, tünd və adı boz-qəhvəyi torpaqlardan ibarətdir. Rayon ərazisində yalnız Ataçay axır və onun Altıağac məntəqəsinin məlumatlarından istifadə olunmuşdur. Çay şəbəkəsinin sıxlığı isə 286.24 km/km^2 -dir.

4. Qusar maili düzənliyi landşaft-hidroloji rayonu. Alçaq dağlığın arid-meşə kolluq landşaftında yerləşən rayonda şiddətli parçalanmış dağətəyinin arid meşə-kolluq (qaratikan üstünlük təşkil edir) və meşədən sonrakı çəmən landşaft tipi yayılmışdır. Hipsometrik yüksəkliliklər 100-500 m arasındadır.

Rayon yağıntıları təxminən bərabər paylanan və yayı quraq keçən müləyim isti iqlim tipinə aiddir. İllik yağıntıının miqdarı 400-800 mm təşkil edir. Qar örtülü günlərin orta sayı 20-80 gün təşkil edir. Qusar maili düzənliyi landşaft-hidroloji rayonunda tünd və adı boz qəhvəyi tipik və karbonatlı çəmən-qəhvəyi, subasar alluvial-çəmən, tipik qəhvəyi və qismən bozqırılmış qəhvəyi dağ-meşə torpaqları xarakterikdir.

Rayonda 4 müşahidə məntəqəsinin - Qudyalçay-Nizova, Ağçay-Suxtaqışlaq, Dəvəçiçay-Xəlfələr, Gilgilçay-Çalğan məlumatlarından istifadə olunmuşdur. Çayların aşağı axınında antropogen yüksəlmə müşahidə olunur. Çay şəbəkəsinin sıxlığı 178.59 km/km^2 -dir.

5. Samur-Dəvəçi landşaft-hidroloji rayonu. Bu rayon 2 yarımrayona ayrılır:

1. Xudat-Yalama;
2. Xaçmaz-Siyəzən.

Xudat-Yalama landşaft-hidroloji yarımrayonunda düzənlik və ovalıqların çəmən-meşə landşaftları yayılmışdır. Ərazidə orta dərəcədə parçalanmış dağarası düzənliklərin və ovalıqların çəmən-meşə landşaft tipi hakimdir. Yarımrayonda karbonatsız alluvial-çəmən meşə torpaqları üzərində qarışq enliyarpaqlı meşə-çəmənlər geniş yayılmışdır. Yarımrayon 100 m və daha aşağı yüksəklilikləri əhatə edir.

Xudat-Yalama landşaft-hidroloji yarımrayonunda qışı müləyim, yayı quraq keçən yarımsəhra və quru-çöl iqlim tipi hakimdir. İllik yağıntılarının miqdarı 300-400 mm-dir. Həm Xudat-Yalama, həm də Xaçmaz-Siyəzəndə qar örtülü günlərin orta sayı 10-20 gün davam edir. Bu yarımrayonda yuyulmuş və karbonatlı çəmən-meşə torpaqları, dyunlu-təpəcikli qumlar geniş yayılmışdır.

Rayonun ərazisi Qusarçay və Quruçayın aşağı axınıni əhatə edir. Burada

heç bir hidroloji müşahidə məntəqəsi fəaliyyət göstərməmişdir. Çay şəbəkəsinin sıxlığı 83.18 km/km^2 -dir.

Xaçmaz-Siyəzən yarımrasonu orta və zəif parçalanmış dağası düzənliliklərin və ovalıqların yarımsəhra landşaft qurşağında yerləşir. Burada öndəğliğin quru-çöl landşaftı və ovalıqların bataqlıq-çəmən landşaftı üstünlük təşkil edir. Yarımrason daxilində əsasən, tünd boz-qəhvəyi torpaqlar üzərində çəmən-çöl bitkilər və kiçik bir ərazidə isə alluvial-çəmən, karbinatlı çala-çəmən torpaqları üzərində yarımsəhra bitkiləri yayılmışdır. Yarımsəhra landşaftı arid iqlim təsiri altında formalaşır. Bu landşaft tipi çox zəif rütubətlənmə ilə xarakterizə olunur. Burada düşən yağıntıların illik miqdarı illik mümkün buxarlanması üçdə birini təşkil edir.

Hakim iqlim tipi qışı müləyim, yayı quraq keçən yarımsəhra və quru-çöl iqlim tipi hakimdir. İllik yağıntı miqdarı $300-400 \text{ mm}$ -dir. Düzənliliklərin yarımsəhra landşaftında günəşli saatların illik miqdarı $1900-2200\text{-ə}$ çatır. Ərazidə səth örtüyünün radiasiya balansı $40-45 \text{ kkal/sm}^2$, havanın orta illik temperaturu $10-14^\circ$ təşkil edir (B.Budaqov, 1996).

Xaçmaz-Siyəzən yarımrasonunun torpaq örtüyü əsasən qonur, boz-qonur, boz və boz-çəmən, şorakətləşmiş, şorlaşmış, alluvial torpaq növləri ilə xarakterizə olunur.

Yarımrason yüksəkliyi 100 metrədək olan Qudyalçay-Ataçayarası ərazini əhatə edir. Burada çay şəbəkəsinin sıxlığı $182,69 \text{ km/km}^2$ -dir. Yarımrason ərazisində yerüstü suların ən geniş yayılmış tipi sulfatlı-hidrokarbonatlı, hidrokarbonatlı-sulfatlı və kalisium-hidrokarbonatlı sulardır (Abduyev, 2021).

ƏDƏBİYYAT

1. *Budaqov B.* Azərbaycanın Böyük Qafqaz hissəsinin müasir və qədim buzlaqları Bakı: AzEA nəşr., 1965, s.156.
2. *Budaqov B., Şirinov N.Ş.* Azərbaycan Respublikasının konstruktiv coğrafiyası: 3 cilddə /I cild. Bakı: Elm, 1996, 268 s.
3. *Əliyeva İ.S.* Kiçik Qafqaz landşaftlarının çayların rejiminə təsiri: çög. e. n. a. dər. iddiası üçün təq. ed. dis-nın avtoreferatı. Bakı, 2007, 26 s.
4. *İmanov F.Ə.* Çay axımı. Bakı, "BDU" nəşriyyatı. 2001, 208 s.
5. *Abduyev M.A.* Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin coğrafi qanuna uyğunluqları (Monoqrafiya), ADPU nəşri, Bakı-2021, 363 s.
6. *Rüstəmov S.H.* Azərbaycan SSR-nin çayları və onların ümumi hidroloji xüsusiyyətləri. Bakı, Azər. SSR EA-nın nəşri, 1960, 196 s.
7. *Кашкай Р.М.* Внутригодовое распределение подземного стока рек Азербайджанской ССР // Известия АН Азерб. ССР, серия наук о Земле. 1975, №3, с.39-47

8. *Мамедов М.А., Абдуев М.А.* Некоторые вопросы ландшафтно-гидрологических исследований наносного режима горных рек Закавказья (в пределах Азербайджанской ССР). В кн: Тезисы докладов научной конференции геолого-географического факультета, посвященная 70-летию БГУ. Баку-1990, с. 84-85
9. *Мамедов М.А.* Расчеты максимальных расходов воды горных рек. Л.:Гидрометеоиздат. 1989, 184 с.

Redaksiyaya daxil olub 30.03.2021